





# Daim yaşayacaqsan



Sən Allahın hamıdan  
çox sevilən kəsisən,  
Sən haqqın-ədalətin  
qollara qüvvət verən  
harayısən, səsisən,  
Böyük türk dünyasının  
yenilməz Öndərisən,  
Sən müqəddəs ocaqsən,  
abədilik rəmzisən!  
Yox, yox, sən ölməmişən,  
Qüssəli gözlərimə  
acı yaşlar dolsa da,  
Sızlayan ürəyimdən  
ağır yük asılsa da...  
Sənə "yoxsən" deməyə  
mənim dilim gəlməyir.  
Min il də bundan sonra  
başımızın tacısən,  
Sən bizə həyat verən  
ruhun ehtiyacısən.  
Bu gün sənin sayəndə  
kükrəyən sələ dönüb  
Axmışıq, durulmuşuq,  
Bu gün fərhlənməli,  
öyünməli nə varsa,  
ona nail olmuşuq.  
Ömrünü Vətən üçün,  
xalq üçün, millət üçün  
əritmişən şam kimi.  
Biza elə özün tək  
oğul bəxş eləmişən.  
O, doğrudla biləcək  
Doğma Azərbaycanın  
Haqqa olan inamın.  
Biz ona inanırıq,  
Bizlərə təsəllidir  
Bu gün sənin İlhamın.  
... Bu xalqın sənə olan  
Tükənməz məhəbbəti  
Səni yaşadacaqdır!  
Bir bayrağın altında  
Cəm eləyib bu xalqı.  
Bugünkü həyatımın  
Səbəbkəri sən oldun,  
Xəyanət girdabında  
Boğulan bir millətin  
Xilaskarı sən oldun.  
Qızıl hərflər ilə  
Yaddaşıma yazılan  
Zəfər dolu illərin,  
Xeyirxah əməllərin  
Səni yaşadacaqdır.  
Sən dünəndən bu günə,  
Bu günəmdən sabaha  
Yol göstərən mayaksən.  
Sən bizim qəlbimizdə  
Daim yaşayacaqsən!

Maarif TƏMKİN



**ŞƏRQ qapısı**

**Baş redaktor:**  
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,  
Naxçıvan şəhəri, "Təbriz" küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47  
Şöbələr: 545-81-44, 545-51-18  
Müxbirlər: 545-75-21, Faks: 544-52-52  
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir  
və onlar geri qaytarılmır

Nömrəyə məsul: Muxtar Məmmədov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və  
"Əcəmi" NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1122